

«Bank işi» fənni üzrə imtahan sualları

1. Azərbaycan Respublikasının bank sistemi.
2. Bank sisteminin tarixi inkişafı və bank sisteminin fəaliyyətinin hüquqi əsasları.
3. Mərkəzi bank haqqında Azərbaycan Respublikasının qanunu.
4. Azərbaycan Respublikasının Mərkəzi bankı və kredit təşkilatları.
5. Bank sistemində böhran və tətbiq olunan antiböhran siyasəti.
6. Azərbaycan bank sisteminin icmalı və bank sektorunun kəmiyyət və keyfiyyət göstəriciləri.
7. Azərbaycan bank sektorunun fəaliyyətinin maliyyə göstəriciləri.
8. Mərkəzi bankın mahiyyəti və yaranması zəruriliyi.
9. Mərkəzi bankın məqsədi, vəzifələri, funksiyaları və əməliyyatları.
10. Mərkəzi bankın təşkilatı quruluşu.
11. Mərkəzi bank və onun funksiyaları.
12. Pul-kredit siyasətinin metodları və təşkilatı əsasları.
13. Nağdsız hesablaşmaların və ödəniş sisteminin təşkili və nizamlaşdırılması.
14. Hesablaşma çeşkləri və onlarla hesablaşmalar.
15. Trast əməliyyatlarının mahiyyəti.
16. Mərkəzi bank hökumətin maliyyə agentı kimi.
17. Banklara təsir tədbirləri və sanksiyalar.
18. Kommersiya banklarının fəaliyyət prinsipləri.
19. Kommersiya banklarının funksiyaları.
20. Kommersiya banklarının yaranması və ləğvi qaydaları.
21. Kommersiya banklarının resurslarının istifadə xarakteristikası.
22. Kommersiya banklarının xüsusi vəsaitləri və onların təşkili qaydaları.
23. Kommersiya banklarının cəlb etdikləri vəsaitlər və onların təsnifatı.
24. Kommersiya banklarının borc vəsaitləri və onların xarakteristikaları.
25. Hesablaşma sənədləri və onların rekvizitləri.
26. Nağdsız hesablaşmaların formaları.
27. Forfeyting əməliyyatlarının mahiyyəti və növləri
28. Ödəniş tapşırıqları ilə hesablaşmalar.
29. Ödəniş tapşırıqları ilə hesablaşmalarda sənəd dövriyyəsi.
30. Akkreditiv qaydasında hesablaşma.
31. Nağd pulun inkassasiyasının təşkili
32. İnkasso sərəncamları üzrə hesablaşma.

33. İnkasso üzrə hesablaşma.
34. Bankların passiv əməliyyatları.
35. Banklarda İPO əməliyyatları.
36. Bank mənfəəti passivlərin formalaşma mənbəti kimi.
37. Kommersiya banklarını depozit siyasəti.
38. Azərbaycan banklarında əmanətlərin strukturu.
39. Mərkəzi bankda cəlb edilmiş resursların idarə edilməsi.
40. Kommersiya banklarının aktiv əməliyyatları.
41. Bank passivlərinin formalaşması mənbələri.
42. Kommersiya banklarının passiv əməliyyatları.
43. Kommersiya banklarının xüsusi vəsaitləri və onların təyinatı
44. Bank aktivlərini strukturu.
45. Kreditlərin geri qaytarılmasını təminat forması (girov, zəmanət, sığorta)
46. Kontokorrent hesablar üzrə kreditləşmə.
47. Overdraft və ya overnight kreditləşmə.
48. İstehlak krediti.
49. İpoteka kreditləri.
50. Bankların faiz siyasəti.
51. Kommersiya banklarının investisiya əməliyyatları
52. Kapital qoyuluşlarının maliyyələşmə mənbələri.
53. Kapital qoyuluşlarının kreditləşdirilməsi qaydası.
54. İnvestisiyanın maliyyələşdirilməsi və kreditləşdirilməsinə bank nəzarəti.
55. Bankların valyuta əməliyyatları.
56. Valyuta bazarının təşkili prinsipləri və quruluşu.
57. Valyuta əməliyyatlarının təşkili əsasları.
58. Valyuta əməliyyatlarının lisenziyalaşdırılması.
59. Valyuta əməliyyatlarında risklərin idarə olunması.
60. Valyuta əməliyyatlarının tənzimlənməsi və valyuta əməliyyatları.
61. Kommersiya banklarının valyuta bazarında fəaliyyəti
62. Qiymətli kağızlar bazarı anlayışı.
63. Qiymətli kağızlar bazarının məqsəd və vəzifələri.
64. Qiymətli kağızların iqtisadi səciyyələndirilməsi.
65. Qiymətli kağızlar bazarının funksiyaları.
66. Qiymətli kağızların emissiyası və emissiya prospekti.
67. Qiymətli kağızların ilkin bazarının mahiyyəti və təyinatı, funksiyaları.

68. Qiymətli kağızlar bazarının dövlət tənzimlənməsi.
69. Bank menecmenti və marketing.
70. Bank menecmentinin məqsəd və vəzifələri.
71. Bank mənfəətinin menecmenti.
72. Bank fəaliyyətinin idarəetmə sistemində bank marketingi.
73. Bank marketingi.
74. Banklarda makromarketing texnologiyası.
75. Banklarda kommunikasiya siyasəti: direkt, satış, bank reklamları.
76. Bank fəaliyyətində reklam və PR.
77. Bank fəaliyyətində risklər.
78. Bank riski, onun növləri və onları müəyyən edən amillər
79. Banklar risklərinin idarəedilməsi funksiyasını həyata keçirən təşkilatı struktur.
80. Risklərin idarə edilməsi siyasəti.
81. Risklərin idarə edilməsi qaydaları.
82. Gəlirlərin itirilməsi üzrə bankın riskləri.
83. Kredit risklərinin mahiyyətinə təsir edən amillər.
84. Bankın əməliyyat risklərinin idarə olunması üzrə BAZELkomitəsinin tövsiyələri.
85. Banklarda korporativ idarəetmə sistemi.
86. Bankın idarə edilməsi, təşkilatı strukturu və rəqlamenti.
87. Strateji planlaşdırma prosesinin təşkili.
88. Risklərin idarəetmə komitəsi.
89. Kredit komitəsi.
90. Banklarda insan resursları.
91. Bank fəaliyyətinin maliyyə nəticələrinin təhlili.
92. Bank sisteminin maliyyə dayanıqlılığı.
93. Bank kapitalını təhlili.
94. Passiv və aktiv əməliyyatlarının təhlili.
95. Banklarda muhasibat uçotunun təşkili.
96. Bank tərəfindən aparılan əməliyyatlarının sənədləşdirilməsi və onların mühasibat uçotunda əks olunması.